

İşgalçi və terrorçu Ermənistan dərin sosial tənəzzülə üz-üzə

Təcavüzkarlıq və işgalçılıq siyaseti Ermənistəni digər sahələrdə olduğu kimi, sosial sahədə də tənəzzülə üz-üzə qoyub. Ermənistan Azərbaycanla təkcə savaş meydanında aciz və məğlub durumda deyil, həm də sosial sahədə ölkəmizdən xeyli geridə olmaqla, getdikcə dərinleşən sosial-dəmoqrafik böhranın içindədir. Ermənistənin siyasi rəhbərliyinin əhalini işgalçılıq müharibəsinə, bu müharibənin yaratdığı sosial-iqtisadi problemlərin məngənəsində yaşamağa sürükleməsi ölkədə mənfi dəmoqrafik meyillərin kəskin xarakter almاسına, əhalinin xarici ölkələrə mühcəcirətinin kütləviləşməsinə səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZERTAC-a verilən məlumatə görə, 1991-2019-cu illərdə Ermənistəndən 1,2 milyon erməni, yəni əhalinin hər üç nəfərindən biri mühacirət edib. Düşmən ölkədə ildən-ilə doğum sayı kəskin azalır, ölüm sayı isə artaraq doğulanların sayını üstələyir.

Ötən il BMT-nin Əhali Fonduun Ermənistən üzrə icraçı nümayəndəsi T. Harutyunyan Ermənistənin dəmoqrafik böhrana məruz qaldığını və hətta ölüm nisbətinin doğum səviyyəsini aşa biləcəyi mərhələyə yaxınlaşdığını etiraf edərək bildirmişdi ki, ölkədə ağır sosial-iqtisadi durum səbəbindən ailələrdə uşaqların doğulması arzulanır, ailə qurmaq istəyənlərin isə sayı xeyli azalıb.

Üstəlik, Ermənistənin Azərbaycanla son müharibədə 3-4 milyard dollarla və ÜDM-in 30 faizi həcmində itki ilə üzləşməsi həmin ölkənin sosial-iqtisadi vəziyyətinin da-ha da pisləşməkdə davam edəcəyini deməyə əsas verir. Ekspertlər düşmən ölkənin təkcə son müharibədəki ziyanlarıni bağlamaq üçün aži 10 il vaxt lazımla olacağını qeyd edirlər.

Azərbaycanda isə məqsədönlü siyaset dayanıqlı

sosial-iqtisadi inkişafla və bu da əhali sayının sabit artımı ilə nəticələnir. Təkcə bu ilin 6 ayında Azərbaycanda 60 minə yaxın yeni doğulan körpə qeydə alınıb. Ölkədə doğulanların sayı əhlenlərin sayını iki dəfə üstələyir. Həmçinin yalnız son yarımdə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı gedənlərin sayını 2,2 dəfə üstələyib, miqrasiya saldosu müsbət 446 nəfər olub.

Müstəqillik dövründə Azərbaycan əhalisinin sayı 3 milyon nəfər artaraq 10 milyonu ötdüyü halda, Ermənistənda, eksinə, əhali sayı ötən əsrin 90-cı illərinin əvvəlindəki 3,6 milyondan 2,9 milyona düşüb. Ekspertlər həmin rəqəmin azalmaqdə davam edəcəyini proqnozlaşdırır.

Azərbaycan Silahlı Qüvvələri canlı qüvvə baxımından mobilizasiya imkanlarına görə də bu gün Ermenistəndən qat-qat üstündür. Belə ki, 18-24, həmçinin 18-54 yaş qrupu üzrə ölkəmizin mobilizasiya imkanı Ermənistəndən 4 dəfədən də çoxdur.

Azərbaycanda 18-24 yaşlarında 514 min 200 kişi olduğunu halda, Ermənistəndə bu rəqəm 127 min 700 olmaqla 4 dəfə azdır. Yaxud 18-54 yaş qrupu üzrə bu göstəricilər Azərbaycanda 2 milyon 770 min 400 nəfər, Ermənistəndə 717 min 500 nəfərdir və fərq göz qabağındadır: Azərbaycanın bu istiqamətdə də düşməndən 4 dəfə olmaqla 2 milyon 53 nəfər üstün olduğunu görürük.

Sosial ödənişlər sahəsində də Ermənistən nəinki Azərbaycanla müqayisədə xeyli geridədir, hətta MDB ölkələri üzrə sıralamada son yerlərdə qərarlaşır. Belə ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri və Gürcüstan üzrə sıralamada 1-ci yerdə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə görə 2-ci yerdədir. Ermənistən isə bu sıra-

lamalar üzrə son yerləri - müvafiq olaraq 10-cu və 9-cu yerləri tutur. Ümmülikdə Azərbaycanda minimum pensiya Ermənistənla müqayisədə 2 dəfə yüksəkdir.

Əlliyyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətin mebləği də Ermənistəndə Azərbaycanda olduğundan 2,5-4 dəfə aşağıdır və orada 1-ci dərəcə əlilliyi olan şəxsə, sağlamlıq imkanları məhdud uşaqlara qulqı edənlərə heç bir ödəniş edilmir.

Düşmən ölkənin əmək bazarında da süstlük hökm sürür. Ermənistəndə işsizlik səviyyəsi 20, yoxsulluq səviyyəsi 30 faizdən yüksək olduğu halda, Azərbaycanda bu rəqəmlər müvafiq olaraq 6,9 və 5 faiz təşkil edir. Həmçinin Ermənistəndə hər il məşğulluq proqramları müəyyən olunsa da, maliyyə çatışmazlığı ucbatından həmin proqramlar cəmi 25 faizdək icra oluna bilir.

Son illərdə Ermənistəndə sosial ödənişlərdə nəinki artım olmayıb, hətta bu ödənişlərin ödənilməsində belə çətinliklə üzləşiblər. Azərbaycanda isə təkcə ötən il 4,2 milyon insanı əhatə edən inqilabi sosial paket icra olunub, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdər orta hesabla 100 faiz artırılıb, yeni təqaüd növləri təsis olunub, sosial təminatın əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Son bir il də ölkəmizdə pensiyanın orta məbleğində 30 faizə yaxın artım özünü göstərib.

Bu ilin 10 ayında Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 22,9 faiz və ya 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat ödənilib. Yəni Azərbaycanda təkcə sosial sahənin bir istiqaməti - pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödə-

nilən vəsait, demək olar ki, elə Ermənistənin ümumi dövlət bütçəsinə bərabərdir. Bu, Azərbaycanın Ermənistəndə müqayisədə nə qədər üstün iqtisadi qüdrətə malik olduğunu göstərir.

Öz vətəndaşlarını işgalçılıq siyaseti namine özgə torpaqlarında qırğına göndərən Ermənistən həlak olan döyüşçülərinin ailələrinin sonrakı təleyine tam bigane münasibət göstərir. Ermənistən hökuməti həlak olan döyüşçülərin ailə üzvləri üçün təqaüd, mənzil, müharibə əllillərinin avtomobilə təminatı və s. kimi proqramlar nəzərdə tutmayıb. Həlak olan hərbçilərin ailələri üçün birdəfəlik ödəmələri isə Ermənistən dövləti onsuza da zəif olan bütçəsinə yük düşməsi üçün işləyən əhalinin gəlirlərindən çıxarırlar, məşğul şəxslər bunun üçün yaradılmış fonda əlavə siğorta haqları ödəməyə məcbur edilirlər.

Azərbaycanda isə dövlət vətən naminə şəhid olmuş qəhrəman hərbçilərin ailələrini, müharibə əllillərini sosial müavinət və pensiya ilə bərabər, Prezidentin aylıq təqaüdləri ilə təmin edir, şəhid ailələri və müharibə əllilləri üçün mənzilə təminat proqramları icra olunur. İndiyədək 8300 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib. Həmçinin ötən dövrə müharibə əllilləri və onlara bərabər tutulanların 6914 minik avtomobili ilə təminatı həyata keçirilib. Şəhid ailəsi üzvlərinin əmək pensiyasına əlavə hesablanır, şəhid ailələrinin övladları, müharibə əllilləri və onların övladları ödenişli əsaslarla təhsil alıqdə, təhsil haqqı dövlət bütçəsi hesabına ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, müharibə əllilləri üçün bir sıra imtiyaz və güzəştər də eksini təpib. Bütün bunlar Ermənistən sosial mənzərəsinin acınacaqlı durumunu və işgalçi ölkənin sosial sahədə də uçurumda olduğunu göstərir.